

1. Müxtəlif əmtəə mənzəyini müəyyən edən zaman ekspert kiminlə məsləhətləşir?

bu sahənin ixtisaslari ilə

məhkəmə ilə

prokurorluq orqanları ilə

ekspertiza təşkilatının rəhbəri ilə

məhkəmə – tibbi ekspertizasının həkimi ilə

2. Kriminal ekspertizanın predmetini nə təşkil edir?

faktiki məlumatlar

müxtəlif müqavilələr

orderlər

qaimələr

aktlar

3. Kriminal ekspertizanın obyektini nə təşkil edir?

tədqiqatların nəticəsi olan faktiki məlumatlar dairəsi

konkret nəticələr

ekspertin rəyi

ekspertiza idarəsi rəhbərinin sərəncamı

müxtəlif sənədlər

4. Aşağıdakılardan hansı kriminal ekspertizanın növlərindən biridir?

lak- boya mallarının ekspertizası

histoloji

bioloji

kimyəvi - toksikoloji

fiziki - texniki

5. Hansı kriminal ekspertizanın növlərinə daxildir?

lifli materialların ekspertizası

bioloji

toksikoloji

histoloji

fiziki-texniki

6. Göstərilənlərdən hansı kriminal ekspertizanın növlərindən biridir?

neft məhsullarının ekspertizası

histoloji

kimyəvi - toksikoloji

bioloji

fiziki - texniki

7. Göstərilənlərdən hansı kriminal ekspertizanın növlərindən biridir?

yanacaq-sürtgü materiaların ekspertizası

fiziki-texniki

kimyəvi-toksikoloji

bioloji

histoloji

8. Kriminal ekspertizanın növü hansıdır?

əczaçılıq preparatlarının ekspertizası

toksikoloji

histoloji

fiziki-texniki

bioloji

9. Kriminal ekspertiza zamanı malların tədqiqatı üçün tətbiq edilən metodlar hansı məsələlərin həllində tətbiq edilir?

cinayətkarlıqla mübarizə sferasında baş verən spesifik məsələlərin həllində

yalnız ailə – məişət zəmində baş verən məsələlərdə

əmək müqavilələri pozulduqda

hər hansı bir şəxsə xəsarət yetirildikdə

mal çeşidi geniş olduqda

10. Ekspert təşkilatının seçilməsi neçə kriteriya üzrə müəyyənləşdirilir?

2

3

4

5

6

11. Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

materialların mənşəyi

ekspertin iş stajı

müstəqin sorğusu

metodun seçilməsi

ekspertizanın sinfi

12. Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

ekspertin qarşısında qoyulan məsələ ilə

ekspertizanın sinfi ilə

tədqiqat metodu ilə

əmtə ekspertizasının müddəti ilə

ekspertin ixtisası ilə

13. Əmtənin mənşəyi müəyyənləşdirilən zaman səhv tapılsa ekspert obyektini kimə qaytarır?

müstəntiqə

prokurora

məhkəməyə

laboratoriya müdirinə

istintaq şöbəsinin rəisinə

14. Ekspertin vəzifəsi nədən asılıdır?

onun qarşısında qoyulan sualların xarakterindən

sualların həcmindən

ekspertin bilik səviyyəsindən

ekspertin ixtisaslaşmasından

ekspertin iş stajından

15. Ekspertizanın ixtisaslaşması nəyi təyin edir?

ekspertizanın sinfini

tədqiqat metodunu

ekspertin bilik səviyyəsini

ekspertin iş stajını

tədqiqat laboratoriyasını

16. Malların kriminal ekspertizasının məzmunu nədən ibarətdir?

kriminal metodika əsasında xüsusi tədqiqat işi aparmaq

heç bir tədqiqat işi aparılmır

keyfiyyəti öyrənməkdən

nöqsanlı malların kəmiyyətcə miqdarını göstərməkdən

çəşidi öyrənməkdən

17. Yun parça kriminal ekspertizanın obyektinə ola bilərmi?

bəli

xeyr

yalnız məhkəmə qərarı əsasında ola bilər

müstəntiqin təşəbbüsü ilə ola bilər

ekspertin tələbi ilə ola bilər

18. Bunlardan hansı kompleks ekspertizaya aiddir?

fənnarası

əmtəəşünaslıq

sanitar-gigiyenik

baytarlıq

ekoloji

19. Fənnarası ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

kompleks

ekoloji

bioloji

sanitar-gigiyenik

baytarlıq

20. Bunlardan hansı kompleks ekspertizaya aiddir?

fəndaxili

baytarlıq

biokimyəvi

biofiziki

əmtəəşünaslıq

21 .Fəndaxili ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

kompleks

baytarlıq

biokimyəvi

biofiziki

genetik

22. Az obyektli ekspertizalar üzrə icra müddəti neçə gündür?

10 gün

8 gün

7 gün

5 gün

4 gün

23. Mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertizalar üzrə icra müddəti neçə gündür?

20 gün

17 gün

14 gün

13 gün

10 gün

24. Mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertizalar üzrə icra müddəti neçə gündür?

10 gün

8 gün

7 gün

5 gün

4 gün

25. Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 10 gündür?

mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza

mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza

çox obyektli ekspertiza

bunların heç biri

bunların hamısı

26. Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 20 gündür?

mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza

mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza

az obyektli ekspertiza

bunların heç biri

bunların hamısı

27. Ekspertiza üçün siyahı üzrə tikilmiş və nömrələnmiş iş materialları kimə təqdim edilir?

ekspertə

müstəntiqə

təhqiqatçıya

baş mühasibə

auditora

28. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

Azərbaycan Respublikası Cinayət Prosesual və Mülki Prosesual qanunvericiliyinə uyğun olaraq

məhkəmənin qərarına uyğun olaraq

müstəntiqin tələbinə uyğun olaraq

zərərçəkənin tələbinə uyğun olaraq

bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır

29. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

Ədliyyə Nazirliyinin əsasnaməsinə uyğun olaraq

ekspertiza idarəsi rəhbərinin sərəncamına uyğun olaraq

müstəntiqin tələbinə uyğun olaraq

məhkəmənin hökmünə uyğun olaraq

Təhsil Nazirliyinin əsasnaməsinə uyğun olaraq

30. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

mövcud təlimata uyğun olaraq

prokurorun tələbinə uyğun olaraq

müstəntiqin tələbinə uyğun olaraq

Təhsil Nazirliyinin əsasnaməsinə uyğun olaraq

bunlardan heç birinə uyğun olaraq aparılmır

31. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əsas nədir?

təhqiqatçı, müstəntiq, prokurorun, məhkəmənin qərarları

İqtisadi İnkişaf Nazirliyinin qərarları

Təhsil Nazirliyinin qərarları

idarə rəhbərinin qərarı

əsas yoxdur

32. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

malların keyfiyyətinin standartların tələbinə uyğunluğunu

laboratoriyanın yerləşdiyi sahəni

ekspertin səriştəliyini

ekspertin iş stajını

ekspertin təhsilini

33. Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

əmtəələrin təkrar istehsalə gəndərilməsinə zərurət olub-olmamasını

nöqsanların yerini

nöqsanların sayını

daşınma şəraitini

34. Ekspert – əmtəəşünas rəyi kimin adından verir?

öz adından

idarə rəhbərinin adından

təhqiqatçının adından

komissiya sədrinin adından

laboratoriya müdirinin adından

35. Ekspertin rəyi neçə hissədən ibarətdir?

3

2

4

5

6

36. Ekspertin verdiyi hansı sənəd 3 hissədən ibarətdir?

rəy

müqavilə

iltizam

sorğu

bunlardan heç biri

37. Aşağıdakılardan hansı rəyin tərkib hissəsinə aiddir?

giriş

müqavilə

siyahı

iltizam

bunlardan heç biri

38. Ekspert-əmtəəşünas rəy verir?

öz adından

idarə rəhbərinin adından

baş mühasibin adından

laboratoriya rəhbərinin adından

müstəntiqin adından

39. Məhkəmə-əmtəəşünaslıq ekspertizası kim tərəfindən aparılır?

ali təhsilli xüsusi biliyə malik əmtəəşünas

orta təhsilli ticarət işçisi

orta-ixtisas təhsilli əmtəəşünas

komissiya sədri

baş iqtisadçı

40. Parçaların sıxlığına təsir edən amillər hansılardır?

Toxunma növləri

Liflərin növləri

Toxunmaya hazırlıq

Ağardılma

Bəzəndirilmə

41. Dartılma zamanı hansı növ parça daha dözümlüdür?

dioqanal

Sətin

Atlas

Sarja

Bəzəndirilmə

42. Parçalarının istehlak xassələrinin formalaşdırılmasında ilkin amil hansıdır?

Lif tərkibi

Bərkidilmə

Toxunmanın növü

Ağardılmanın növü

Akkreditləşdirmə

43. Parçaların gigiyenik xassələrinin formalaşdırılmasında hansı amillərin rolu üstünlük-təşkil edir?

Lif tərkibi

Bərkidilməsi

Kalandırlardan keçirilməsi

Yandırılma və ya ütülme

Merserizasiya əməliyyatı

44. Parçaların mexaniki xassələrinin formalaşdırılmasında hansı amillər vacib rol oynayır?

Toxunma

Boyadılma

Akkreditləşdirmə

Ağardılma

Karbonizasiya əməliyyatı

45. Maddi – texniki vasitələr hansı növlərə bölünür ?

ölçü

texniki

baza

norma

maddi-texniki baza, ölçü, aşkar seçmə, texnikanın təşkili

46. Sənədlər hansı növlərə bölünür ?

normativ

texniki

texnoloji

normativ, texniki, texnoloji

bədii

47. İnformasiya istehlakçısı kimdir ?

fiziki şəxs

hüquqi şəxs

ekspert

baş ekspert

informasiyadan istifadə edən şəxs

48. Texniki sənədlər hansı sənəd növlərinə bölünür ?

standartlar

texniki şərtlər

normativ sənədlər

malı müşayiət edən sənədlər

malı müşayiət edən sənədlər və layihə-konstruktor sənədləri

49. Ekspertin qarşısında qoyulan suallar çox olduqda o, nə edir?

sualları qruplaşdırır

sualların sayını azaldır

mürəkkəb sualları ixtisar edir

ekspertizadan imtina edir

bunlardan heç biri göstərilmir

50. Rəyin giriş hissəsində suallar necə yazılır?

qərarada qoyulan suallardan sonra

qərarada qoyulan suallardan əvvəl

giriş hissədə suallar qeyd olunmur

mürəkkəblik dərəcəsinə görə

suallarda düzəlişlər apararaq

51. Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

Kriminal ekspertizasının tədqiqatının nəticələri

ekspertin adı

ekspertin təhsili

rəyin tarixi

rəyin nömrəsi

52. Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

müəyyən olunan faktların elmi izahı

rəyin tarixi

ekspertin təhsili

rəyin nömrəsi

ekspertin soyadı

53. Ekspert təkrar ekspertizada əvvəlki tədqiqatdan nəyi ifadə etməlidir?

əvvəlki aparılmış tədqiqatın nəticələrini

əvvəlki ekspertizanı

əvvəlki rəyin tarixini

əvvəlki tədqiqatın icra müddətini

əvvəlki tədqiqatın aparılma metodunu

54. Təkrar ekspertizada əvvəlki tədqiqatdan nə ifadə olunur?

əvvəlki rəyin nəticələri ilə təkrar rəyin nəticələri arasındakı fərqin səbəbləri

əvvəlki tədqiqatın aparılma metodu

əvvəlki tədqiqatın icra müddəti

əvvəlki tədqiqatın başlandığı yer

əvvəlki rəyin tarixi

55. Rəyi bir necə ekspert tərtib edərsə, onlar nə etməlidir?

öz aralarında məsləhətləşməlidirlər

yalnız bir ekspertin rəyi əsas götürülməlidir

yalnız komissiya sədrinin rəyi əsas götürülməlidir

əvvəlki rəyə əsaslanmalıdır

məsləhətləşmədən rəy verməlidir

56. Ekspertiza məhkəmədə aparıldığı halda rəy nəyə əsaslanır?

təlimatın müvafiq bölməsində yazılanların tələbinə

texniki şərtlərə

standartlara

müqaviləyə

ərizəyə

57. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

məhkəmə-ekspertizasının adı

məhkəmə sədrinin adı

məhkəmə binasının yerləşdiyi yer

havanın temperaturu

bunlardan heç biri göstərilmir

58. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

ekspertizanın nömrəsi və tərtib olunma tarixi

məhkəmə sədrinin adı

məhkəmə binasının yerləşdiyi yer

havanın temperaturu

bunlardan heç biri göstərilir

59. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

cinayət və ya mülki işin nömrəsi

məhkəmə sədrinin adı

məhkəmə binasının yerləşdiyi yer

havanın temperaturu

bunlardan heç biri göstərilir

60. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

sənədlərin və maddi sübutların məhkəmə-əmtəəşünaslıq ekspertizasına daxil olma tarixi

havanın temperaturu

məhkəmə binasının yerləşdiyi yer

məhkəmə sədrinin adı

bunlardan heç biri göstərilir

61. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

ekspertizanın təyini haqqındakı qərarın tarixi

havanın temperaturu

məhkəmə binasının yerləşdiyi yer

məhkəmə sədrinin adı

bunlardan heç biri göstərilir

62. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

ekspertizaya daxil olmuş obyektlərin adı

məhkəmə katibinin adı

vəkilin səlahiyyəti
məhkəmənin başlama tarixi
bunlardan heç biri göstərilmir

63. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?
- materialların olmasını
 - preyskurantların olmasını
 - əşyayı – dəlillərin olmasını
 - sübutların olmasını
 - bunlardan heç birini

64. Bioloji təhlükəsizlik nədir?

malın insan sağlamlığı üçün təhlükəsizliyi

zərərli maddələrin olmaması
bitki ilə qidalanma
çirklənmə
çirkədən asan təmizləmə

65. İkiqat trikotaj nəyə deyilir?

polotnada iki lastiyin çal-çarpaz hörülməsi

Xüsusi hörülən trikotaj
Interlok trikotaja
Yumşaq trikotaja
Elastik trikotaja

66. Örtüklü trikotaj nəyə deyilir?

iki əlvan sapdan hörülən trikotaj

Saya trikotaja

Naxışlı trikotaja

Rəngli trikotaja

İki rəngli trikotaja

67. Jakkard trikotaj nəyə deyilir?

mürəkkəb əlvan naxışlı trikotaja

İki qat trikotaja

Üçqat trikotaja

Üç astarlı trikotaja

Tiftikli trikotaja

68. Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?
ekspertlərə onların hüquqlarını izah etmək

qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək

qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

sualları sistemləşdirmək

bunlardan heç biri daxil deyildir

69. Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

ekspertlərə onların vəzifələrini izah etmək

qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək

qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
sualları sistem halına salmaq
bunlardan heç biri daxil deyildir

70. Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?]

eksperti bilərəkdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək

sualları sistemləşdirmək
qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
bunlardan heç biri daxil deyildir

71. Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

eksperti bilərəkdən yalan rəy verməkdən imtina etmədiyinə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək

sualları sistemləşdirmək
qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
bunlardan heç biri aid deyildir

72. Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almaq

qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək
qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
suallar qruplaşdırmaq
bunlardan heç biri daxil deyildir

73. Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

ekspertin müstəqilik prinsipinə əməl olunmasını təmin etmək

bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq

sualları sistemləşdirmək

ekspertizanın təşkil edilməsində iştirak etməmək

bunlardan heç biri aid deyildir

74. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?
informasiya təminatı vasitələrinin olmasını

preyskurantların olmasını

sübutların olmasını

əşyayi – dəlillərin olmasını

bunlardan heç birini

75. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?
texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək

sübutların olmasını

dəlillərin olmasını

preyskurantların olmasını

bunlardan heç birini

76. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?
istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək

preyskurantların olmasını

dəlillərin olmasını

sübutların olmasını

bunlardan heç birini

77. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?
İş üzrə materialların saxlanmasını təmin etmək

əşyayı – dəlillərin olmasını

sübutların olmasını

preyskurantların olmasını

bunlardan heç birini

78. Ekspertiza aparılarkən kommersiya aktında göstərilmiş hansı mallara baxılır?

Ancaq zədə almış

Təzə istehsal olunan

Etibarsız hesab olunan

Fiziki- mexaniki göstəricilərinə görə

Standart təkləblərinə görə

79. Trikotaj mallarının iqtisadi faizi nə zaman müəyyənləşdirilir?

Ticarət birliyinin bu haqda xahişi olduqda

Kəmiyyət ekspertizası aparılarkən

Istehsal və qeyri istehsal xarakter nöqsanlarına görə

Ketfiyyət ekspertizası aparılarkən

Konteynerdə gəlmiş malalrın sayının yoxlanılması zamanı

80. Evristik metodlar hansı növlərə bölünür ?

sosioloji

bioloji

mikrobioloji

ekspert və sosioloji

riyazi

81. Ekspertiza idarəsi rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək

sualları qruplaşdırmaq

qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

göstərişlər vermək

bunlardan heç biri daxil deyildir

82. Ekspertiza idarəsi rəhbərinin hüquqlarına hansı daxildir?

idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birlikdə geri qaytarmaq

qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

ekspertə tədqiqatın nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək

sualları qruplaşdırmaq

bunlardan heç biri daxil deyildir

83. Ekspertiza idarəsi rəhbərinin hüquqlarına ... daxildir.

qərarında göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək

sualları qruplaşdırmaq

qərarında olmadığı halda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

ekspertə tədqiqatın nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək

bunlardan heç biri daxil deyildir

84. Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

ekspertiza aparmaq üçün qərar olmadığı halda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

qərarda göstərilən digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
sualları qrup halına salmaq
idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birgə geri qaytarmaq
idarə rəhbərinə heç bir qadağa qoyula bilməz

85. Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

**bu idarənin əməkdaşı olmayan şəxslər ekspert qismində məhkəmə ekspertizasının
aparılmasına cəlb etmək**

qərarda göstərilən digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birgə geri qaytarmaq
idarə rəhbərinə heç bir qadağa qoyula bilməz

86. Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

ekspertə nəticələrin məzmununu müəyyən edən göstərişlər vermək

digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birgə geri qaytarmaq
məhkəmə ekspertizası idarə rəhbərinə qadağa qoyulmur

87. Məhkəmə ekspertizasının neçə növü var?

5

4

3

2

1

88. Hansı məhkəmə ekspertizasına ilkin məhkəmə ekspertizası deyilir?

birinci dəfə təyin edilən

ikinci dəfə təyin edilən

üçüncü dəfə təyin edilən

dördüncü dəfə təyin edilən

bunlardan heç biri

89. Əlavə məhkəmə ekspertizası kimə həvalə edilir?

ilkin məhkəmə ekspertizasını aparən ekspertə və ya başqa ekspertə

laboratoriya müdirinə

ekspertiza idarəsi rəhbərinə

gömrük işçisinə

bunlardan heç birinə

90. Təkrar məhkəmə ekspertizası kimə həvalə edilir?

başqa ekspert və ya ekspertlərə

ilkin məhkəmə ekspertizanı aparən ekspertə

əlavə məhkəmə ekspertizanı aparən ekspertə

laboratoriya müdirinə

gömrük işçisinə

91. Komission məhkəmə ekspertizasını neçə nəfər aparmalıdır?

2 nəfərdən çox

2 nəfərdən az

1 nəfər

baş ekspert

bu ekspertizanı ekspert aparmır.

92. Əlavə məhkəmə ekspertizası nə zaman təyin edilir?

ekspert sualları tam həll etmədikdə

ekspert sualları tam həll etdikdə

sualların həll edilməsi zərurəti olmadığı halda

ekspertizanın rəyi tam aydın olduqda

bunlardan heç biri

93. Əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

əvvəlki ekspertizada bağlı qalan sualların həll edilməsi zərurəti olduqda

sualları tam həll etdikdə

sualların həll edilməsi zərurəti olmadıqda

ekspertizasının rəyi tam aydın olduqda

bunlardan heç biri

94. Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

əvvəllər verilmiş rəyin doğruluğu təhqiqat aparan şəxsə şübhə doğurduqda

əvvəlki rəy şübhə doğurmadıqda

ilkin məhkəmə ekspertizası keçirilmədikdə

əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olduqda

bunlardan heç biri

95. Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

əvvəllər verilmiş rəyin doğruluğu müstəntiqdə şübhə doğurduqda

əvvəlki rəy şübhə doğurmadıqda

ilkin məhkəmə ekspertizası keçirilmədikdə

əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olduqda
istənilən vaxt təyin edilir

96. Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

əvvəllər verilmiş rəyin doğruluğu prokurorda şübhə doğurduqda

əvvəlki rəy şübhə doğurmadiqda

ilkin məhkəmə ekspertizası keçirilmədikdə

əlavə məhkəmə ekspertizasının nəticələri doğru olduqda

müstəntiq istədiyi vaxt təyin edilir

97. Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarla nə göstərilir?

əvvəlki ekspertlərin rəyi ilə razılaşmamağın səbəbləri

ilkin ekspertizanın keçirilməsinə şübhələr

müstəntiqlə ekspert arasında münaqişələr

müstəntiqin rütbəsi

ekspertin iş stajı

98. İlkin məhkəmə ekspertizası nə vaxt təyin edilir?

müəyyən məsələni aydınlaşdırmaq məqsədilə xüsusi bilik tələb edilərək birinci dəfə təyin edilir

icraat zamanı əhəmiyyət kəsb etməyən məsələləri həll edərkən təyin edilir

xüsusi bilik tələb etməyən məsələlər həll edilərkən təyin edilir

səriştəsiz ekspertlər iştirak edərkən təyin edilir

bunlardan heç biri

99. Tədqiqat planını işləyib hazırlamaq kimə tapşırılır?

ekspertlərdən birinə

baş mühasibə

gömrük işçisinə
laboranta
laboratoriya müdirinə

100. Ekspertlərin müşavirəsinə rəhbərlik etmək kimə tapşırılır?

ekspertlərdən birinə

baş mühasibə
gömrük işçisinə
laboranta
laboratoriya müdirinə

101. Kompleks məhkəmə ekspertizası nə vaxt təyin olunur?

tədqiqat aparılması üçün müxtəlif bilik sahələrindən istifadə etmək tələb edilərsə

sadə tədqiqat aparmaq lazım gəldikdə
mürəkkəb tədqiqat aparmaq lazım gəldikdə
hakimin təkidi ilə
müstəntiq tələb edərsə

102. Kompleks ekspertizası nə üçün təyin olunur?

iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmaq üçün

müstəntiqə xoş gəlmək üçün
ekspertləri ciddi işə cəlb etmək üçün
prokuror tələb etdiyi üçün
hakim göstəriş verdiyi üçün

103. Hər bir ekspert rəyin hansı hissəsini imzalayır?

tədqiqatı əks etdirən hissəni

giriş hissəni

nəticə hissəsini

titul hissəsini

heç bir hissədə rəyi imzalamır

104. Məhkəmə ekspertizası nə vaxt həyata keçirilməmiş hesab olunur?

ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə

avadanlıq köhnədirsə

ekspert sərəştəsizdirsə

komissiya sədri işə çıxmamışdırsa

ekspert ali təhsilli deyilsə

105. Ekspertiza tədqiqatı üçün nümunələrin götürülməsi qaydasını göstərin.

nümunələrin götürülməsi əmtələrin xüsusi xassələrindən asılıdır

əmtələrin qablaşdırılma qaydalarından asılıdır

əmtələrin saxlanma şəraitindən asılıdır

malın mənşəyindən asılıdır

bunların heç birindən asılı deyildir

106. Ekspertiza üçün nümunə götürülməsi nədən asılıdır?

malın miqdarından

malın artikulundan

malın keyfiyyətindən

malın saxlanma şəraitindən

ekspertin göstərişindən

107. Ekspertiza üçün nümunə götürülməsi nədən asılıdır?

malların eynilik dərəcəsi

malın artikulundan

malın qablaşdırılmasından

qablaşdırmanın keyfiyyətindən

malın preyskurantından

108. Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

obyektlərin cinayət işi ilə nə dərəcədə əlaqədar olub - olmamasını

ekspertlərin sayını

mal partiyasının nömrəsini

ekspertiza idarəsi rəhbərinin şəxsiyyət vəsiqəsinin surətini

ekspertiza təyin edən orqanın məqsədini

109. Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

nümunə götürmək üçün lazım olan əmtəə və sənədləri

ekspertlərin sayını

mal partiyasının nömrəsini

ekspertiza idarəsi rəhbərinin şəxsiyyət vəsiqəsinin surətini

ekspertiza təyin edən orqanın məqsədini

110. Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

tədqiqat üçün götürülən əmtəə nümunələrinin nə dərəcədə eyni partiyadan olmasını

ekspertlərin sayını

mal partiyasının nömrəsini

idarə rəhbərinin adını

idarənin sərəncamını

111. Əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda

ilkin məhkəmə ekspertizasının rəyi tam aydın olduqda

suallar tam həll edildikdə

ilkin tədqiqatla bağlı sualların həll edilməsi zərurəti olmadıqda

bunlardan heç biri

112. Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

ekspertizaya göndərilən obyektlərin xarakterik göstəricilərini

ekspertlərin sayını

mal partiyasının nömrəsini

idarə rəhbərinin soyadını

bunlardan heç biri qeyd olunmur

113. Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

əmtəələrin saxlanma şəraitini

ekspertlərin sayını

mal partiyasının nömrəsini

müstəntiqin rütbəsini

heç birini

114. Yer qatının ağır hissələrindən neçə qram nümunə götürülür?

50 – 200 qr

200 – 300 qr

200 – 250 qr

250 – 300 qr

300 – 310 qr

115. Orqanoleptiki metodların üstünlüyü hansılardır ?

tezliyi

mürəkkəbliyi

sadə və tezliyi, bahalı cihazlardan istifadə olunmaması

audiometoddan istifadə

vizual metoddan istifadə

116. Sosioloji metodun mahiyyəti nədən ibarətdir ?

sorğuya əsasən

anketə əsasən

dialoga əsasən

istehlakçıların fikir və rəylərinə əsasən

sərgi yolu ilə

117. İşləmə xronologiyasına görə alət metodu neçə qrupa bölünür ?

2

3

4

6

8

118. Ekspertiza ilə bağlı istintaq – faktiki işin başlanğıc mərhələsi hansıdır?

materialların ekspertizaya hazırlanması

materialların damğalanması

materialların qablaşdırılması

ekspertin attestasiyadan keçməsi

komissiya sədrinin seçilməsi

119. Ekspertizaya hazırlığa nə daxildir?

material obyektlərinin hazırlanması

materialların qablaşdırılması

materialların damğalanması

ekspertin attestasiyadan keçməsi

komissiya sədrinin seçilməsi

120. Ekspertizaya hazırlığa nə daxildir?

sənədlərdəki məlumatların hazırlanması

sənədlərin nömrələnməsi

sənədlərin tikilməsi

sənədlərin ekspertə təqdim edilməsi

sənədlərlə tanışlıq

121. Material obyektlərinə nə aiddir?

istintaq zamanı götürülən materiallar

istintaqdan əvvəl götürülən materiallar

istintaqa aid olmayan materiallar

ekspertə təqdim edilməyən materiallar

haqqında rəy verilməyən materiallar

122. Material obyektlərinə nə aiddir?

iş üzrə götürülən əşyalar

istintaqa lazım olmayan əşyalar

çıxdaş (brak) sayılan əşyalar

nöqsanlı əşyalar

ekspertizaya ehtiyacı olmayan əşyalar

123.. Material obyektlərinə nə daxildir?

iş üzrə aparılan istintaq zamanı götürülən məmulatlar

istintaqa aid olmayan materiallar

ekspertizaya ehtiyacı olmayan materiallar

ekspertizasına icazə verilməyən materiallar

ekspertə təqdim edilməyən materiallar

124.. Potensial əşyayı – dəlilə hansı “status” verilir?

“istintaq protokoluna əlavələr”

“ekspertiza rəyinə əlavələr”

“ekspertin aktına əlavələr”

status verilmir

status sözü ekspertizaya aid deyildir

125. Material obyektlərini bəzən necə adlandırırlar?

“əşyayı – dəlil”

“əşyayı – material”

“əşyayı – əşya”

“əşyayı – məmulat”

“əşyayı – sənəd”

126.. Potensial əşyayı – dəlil hansı obyektlərə deyilir?

ekspertin rəyindən sonra ekspertizaya göndərilən

ekspert rəy verməmişdən əvvəl ekspertizaya göndərilən

ekspertizada iştirakı vacib olmayan
standartın tələblərinə tam cavab verməyən
bunlardan heç biri

127. Gələcək ekspertizalar üçün hazırlanan material obyektlərinə nə aiddir?

müqayisəli tədqiqatlar üçün nümunələr

müqayisəsiz tədqiqatlar üçün nümunələr
ilkin ekspertiza üçün nümunələr
əlavə ekspertiza üçün nümunələr
təkrar ekspertiza üçün nümunələr

128. Müqayisəli tədqiqatlar üçün nümunələr nə vaxt götürülür?

hadisə yerinə baxış keçirilərkən

ekspert işə dəvət olunarkən
komissiya sədri attestasiyadan keçərkən
ekspertiza başlanarkən
ekspertiza qurtardıqdan sonra

129. Nümunə götürülən torpaq sahəsini konkret olaraq aydınlaşdırmaq üçün ekspertizaya nə göndərməlidir?

nümunə götürülən yerin sxemi

nümunə götürülən yerin fotosəkli
ilkin olaraq nümunənin götürüldüyü qab
nümunənin götürülməsi haqqındakı protokol
bunlardan heç biri göndərilmir

130. Torpaq sahəsindən götürülməli sxemin tərtib edilməsi kim tərəfindən yerinə yetirilməlidir?

müstəntiq

ekspert

idarə rəhbəri

komissiya sədri

auditor

131.. Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

örtüyün morfoloqiyası pozulur

məmulatın çəkisi azalır

məmulatın rəngi dəyişir

məmulatın xarici görünüşü dəyişir

trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir

132.. Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

trassoloji izləri öyrənmək çətinləşir

məmulatın çəkisi azalır

məmulatın rəngi dəyişir

məmulatın xarici görünüşü dəyişir

trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir

133. Nəzarət (yoxlama) nümunələri qismində ekspertizaya nə göndərilir?

hadisə yerindən kənarında götürülmüş məmulat nümunələri

hadisə yerindən götürülmüş məmulat nümunələri

məhv edilmiş məmulat nümunələri

satışdan çıxarılmış məmulat nümunələri

bunlardan heç biri

134. Qablaşdırma üçün hansı qablaşdırıcı vasitələrdən istifadə edilir?

bərk və yumşaq

yalnız bərk

yalnız yumşaq

nəm halda olan

bunlardan heç biri

135. Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

sınaq şüşələri

falqa kağızları

polietilen torbalar

parça kisələr

kağız kisələr

136. Yumşaq qablaşdırıcılara hansılar daxildir?

sellofan, kalka, kağız, polietilen örtükləri

sınaq şüşələri

dəmir qutular

taxta yeşiklər

plastmas konteynerlər

137. Son vaxtlar hansı polietilen örtüklər istehsal edilir?

antistatik

bərk

qaz halında

maye halında

həlməşik şəkilli

138. ən çox yayılmış müqavilə növü hansılardır?

Alqı-satqı müqaviləsi

Kommisiya müqaviləsi

Saxlama müqaviləsi

Kəmiyyət müqaviləsi

Keyfiyyət müqaviləsi

139. Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

“ehtiyatlı ol, təbəqəli əşyadır”

“oddan təhlükəsi yoxdur”

“zəhərsizdir”

“ancaq mühasib açmalıdır”

“açmağa çalışma”

140. Tez xarab olan obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

“saxlamaq olmaz”

“istədiyiniz qədər saxlaya bilərsiniz”

“obyekt qurudulmamışdır”

“obyekt qurudulmuşdur”

“obyekt rütubətsizdir”

141. Tez xarab olan (2 saat ərzində) obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

“obyektlər rütubətlidir”

“obyektlər rütubətsizdir”

“oddan təhlükəsizdir”

“zəhərsizdir”

“saxlamaq olmaz”

142. Obyekt haqqında məlumat nə daxildir?

obyektin buraxılış ili

eksperin vəsiqəsinin nömrəsi

komissiya sədrinin şəxsiyyət vəsiqəsinin surəti

müqavilə

heç biri

143. Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacın içəri tərəfinə nə yapışdırılır?

filtr kağızı

parça

karton

sellofan

heç bir şey

144. Nəm paltarları qablaşdırmaq üçün enli boğazlı, böyük şüşə və plastmas bankaların qapaqlarının içəri hissəsinə nə bərkidilir?

rütubəti udan xüsusi patronlar

filtr kağızları

quru kartonlar

ağac kömürü

heç bir şey bərkidilmir

145. Polietilen örtüklərin çatışmayan cəhəti nədir?

güclü elektricləşməyə məruz qalır

tez sıradan çıxmır
məmulatı isti saxlayır
məmulatı tərlədir
çatışmayan cəhəti yoxdur

146. Polietilen kisələrin tikişləri kənarlardan neçə mm içəri olmalıdır?

10 – 15 mm

16 – 18 mm

18 – 20 mm

20 – 24 mm

24 – 30 mm

147. Kənarlarından 10 – 15 mm içəri tikilən hansı kisələrdir?

antistatik polietilen kisələr

parça kisələr

rezin kisələr

kağız kisələr

bu ölçü kisələrə tətbiq edilmir

148. Müxtəlif şəxslərə aid olan məmulatlar ekspertizaya göndərilərkən necə qablaşdırılmalıdır?

ayrı – ayrı

birlikdə

açıq vəziyyətdə

nəmləndirilmiş halda

qablaşdırılmadan göndərilir

149. Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

obyekt haqqında məlumatlar

ekspert haqqında məlumatlar

baş mühasib haqqında məlumatlar

müqavilə haqqında məlumatlar

faktiki informasiya xüsusi əhəmiyyət daşıyır

150. Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

obyektlərin qarşılıqlı əlaqələr mexanizmi

ekspertin adı

ekspertin iş stajı

ekspertin milliyəti

müstəntiqin rütbəsi

151. Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

işlə əlaqəsi olmayan obyektlər arasındakı kontaktları aradan qaldıran məlumatlar

ekspertlə müstəntiq arasındakı qohumluq

zərərçəkənlərin obyektləri tanımaması

bu haqda məlumat verilməməlidir

ayrı – ayrı qablaşdırma

152. Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

istintaq hadisələrinə cəlb edilən obyektlər dairəsi

istintaq sənədləri

müstəntiqin vəsiqəsi

sərəncam

informasiya ekspertiza üçün məcburi deyildir.

153. Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

ekspertizaya göndərilən obyektə əlaqədə olan şəxslər dairəsi

istintaqda ekspertin iltizamı

müstəntiqin vəsiqəsi

sərəncam

istintaq sənədləri

154.. Aşağıdakı variantların hansında icra müddəti 10 gün olan ekspertiza göstərilmişdir?

az obyektli ekspertiza

çox obyektli ekspertiza

mürəkkəb tədqiqat tələb edən ekspertiza

bunların hamısı

bunların heç biri

155. Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

külün üzərində tekstil materialın qalıqları varmı?

torpaq izlərinin əmələ gəlməsi harada baş verir?

obyekt üzərində lak – boya örtüyünün əmələ gəlmə mexanizmi necədir?

təqdim edilmiş obyekt narkotikdirmi?

bu sualların heç biri verilmir

156. Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

obyektin üzərində verilmiş liflər varmı?

obyektin üzərində torpaq izləri görünürmü?

obyektin üzərində müəyyən örtük əmələ gəlmişdirmi?

obyektin mənşəyi məlumdurmu?

bu sualların heç biri verilmir

157. Lifli materiallara aid olan sual hansıdır?

aşkar edilmiş lifli materialların hissəcikləri hansı əlamətlərə malikdir?

hissəciklər nə səbəbdən ağırdır?

hissəciklər niyə gözlə görünmür?

hissəciklər rəngini niyə dəyişmişdir?

heç bir sual verilmir.

158. Şüşədən hazırlanan obyektlər üçün ekspertə müstəntiq hansı sualı verə bilər?

təqdim edilmiş obyektin üzərində şüşə hissəcikləri varmı?

obyektin üzərindəki şüşə hissəcikləri haradandır?

obyektin üzərindəki şüşə hissəciklərinin tərkibi nədir?

obyektin üzərindəki şüşə hissəcikləri başqa bir əşya ilə kontaktda olmuşdurmu?

ekspertə belə sualları verməyə ehtiyac yoxdur

159. Kompleks ekspertiza nəyə deyilir ?

malın dəyərinin öyrənilməsi

malın istehlak dəyərinin öyrənilməsi

malın sınaq və təhlillərinə əsasən bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi

çeşidin təhlili

sənədin təhlili

160. Kodun strukturuna daxil olan elementlərdən biri yalnızdır?

əsaslığı

silsiləliyi

sırası

uzunluğu

əlifbası

161. Sualların ümumi formalaşması nədən asılıdır?

obyektlərin xüsusiyyətlərindən

obyektlərin çəkisindən

obyektlərin xarici görünüşündən

obyektlərin formasından

heç bir şeydən asılı deyildir

162. Lifli materiallara aid olan sual hansıdır?

lifli materialdan olan obyektin üzərində texniki təsir izləri varmıdır?

obyekt nəyin təsirinə məruz qalmışdır?

obyektin çəkisi azalmışdır mı?

obyekti ekspertizaya kim təqdim etmişdir?

belə suallar verilmir

163. Lifli materiallara aid olan sual hansıdır?

nümunə kimi təqdim edilmiş hissə tekstil liflərinin ümumi xüsusiyyətləri qrupuna daxildirmi?

obyekt nəyin təsirinə məruz qalmışdır?

obyektin xarici görünüşü dəyişmişdir mi?

geyim predmeti istismarda olmuşdur mu?

heç bir sual verilmir

164. Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

aşkar edilmiş lak – boyanın izləri hansı əlamətlərə malikdir?

obyekt neyin təsirinə məruz qalmışdır?

obyektə lifli material toxunmuşdur mu?

lak – boyaya torpaq qarışdırılmışdır mı?

bu sahədə suala ehtiyac yoxdur.

165. Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

lak – boya örtüyü obyektin üzərinə hansı üsulla çəkilmişdir?

obyekt neyin təsirinə məruz qalmışdır?

obyektə lifli material toxunmuşdurmu?

obyekt istismarda olmuşdurmu?

lak – boya üçün sual verilmir

166. Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

obyekt neçənci dəfə boyanmışdır?

obyekt istismarda olmuşdurmu?

boyaya başqa qarışıq qarışdırılıbmı?

üzərində heç bir iz yoxdur

örtüklər üçün ekspertə sual verilmir

167. Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

aşkar edilmiş hissəciklər boyanmış obyektin lak – boya örtüyünün hissəcikləridirmi?

obyekt üzərində torpaq mənşəli izlər varmı?

obyekt istismarda olmuşdurmu?

üzərində heç bir iz yoxdur

örtüklər üçün ekspertə sual verilmir

168. Müstəntiq tərəfindən ekspertə torpaq mənşəli materiallara aid hansı suallar verilir?

təqdim edilmiş obyekt üzərində torpaq mənşəli izlər varmı?

obyekt başqa predmetlə kontaktda olmuşdurmu?

obyektə ekspert rəy verə bilirmi?

obyekt torpağa neçənci dəfə batmışdır?

torpaq mənşəli materiallar üçün sual verilmir

169. Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualı verə bilər?

iz düşən torpaq nə ilə xarakterizə edilir?

torpaq izlərinin əmələ gəlmə mexanizmi necədir?

obyekt torpağa neçənci dəfə batmışdır?

obyekt yuyulmuşdurmu?

sual verməyə ehtiyac yoxdur

170. Şüşədən hazırlanan obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

şüşənin zədə almasının səbəbi nədir?

şüşə obyekt hansı səbəbdən bütöv deyil?

zədə almış şüşə obyektini haradan götürmüşlər?

zədə nəyin nəticəsidir?

bu sualların müstəntiq tərəfindən ekspertə verilməsi düzgün deyildir

171. Xarab olmuş mal ilə necə davranılır?

silinir və məhv edilir

yalnız silinir

yalnız məhv edilir

yandırılır

torpağa basdırılır

172. Şüşədən hazırlanan obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

hadisə yerində obyektin üzərində aşkar edilmiş şüşə hissəcikləri ekspertizaya təqdim edilmiş şüşə məmulatının sınıqları deyilmi?

obyektə nə üçün zərbə endirilmişdir?

obyektə haradan zərbə endirilmişdir?

obyekt haradan götürülmüşdür?

obyektə kim zərbə endirmişdir?

173. Şüşədən hazırlanan obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

müxtəlif yerlərdə aşkar edilmiş şüşə qırıqları eyni şüşənin hissələridirmi?

şüşə qırıqları haradan götürülmüşdür?

obyektə haradan zərbə endirilmişdir?

obyekt haradan götürülmüşdür?

bu sualların ekspertə aidiyyəti yoxdur

174. Plastik və rezin obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

plastik və rezin obyektin dağılma mexanizmi necədir?

rezinlə plastik oxşarlığı nədədir?

təqdim edilmiş rezin predmet plastmasa oxşayırımı?

iki obyektin oxşar əlamətləri varmı?

iki predmetin oxşarlığını nədə görürsünüz?

175. Plastik və rezin obyektlər üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

plastik hissələr əvvəllər bütöv bir plastik təşkil edirdilərmidi?

plastik ilə rezinin fərqi nədir?

rezin hansı cəhətlərinə görə plastmasdan fərqlənir?

rezin nəyə deyilir?

ekspert bu suallara cavab vermir

176. Məhkəmə ekspertizaları kim tərəfindən maliyyələşdirilməlidir?

büdcə

ekspertiza idarəsi

müstəntiq

prokuror

baş mühasib

177. Ədliyyə orqanlarının ekspertiza müəssisələrində materialların tədqiqatı neçə gün ərzində yerinə yetirilməlidir?

20

22

25

26

36

178. Kriminal ekspertiza tədqiqatlarında mürəkkəb metodlardan istifadə edilərsə, ekspertiza neçə günə başa çatmalıdır?

30

32

34

36

40

179. Ekspertizanın hazırlıq mərhələsində ekspertlə müstəntiq birlikdə nə edirlər?

daxil olmuş materialları yoxlayırlar

daxil olmuş materialları yoxlamırlar

görülən işlərin siyahısını yazırlar

komissiya sədri ilə məsləhətləşirlər

heç bir iş görmürlər

180. Ekspertizanın hazırlıq mərhələsində ekspertlər müstəntiq birlikdə nə edirlər?

ekspertizaya daxil olmuş malların qablaşdırılmasının vəziyyətini yoxlayırlar

heç bir qablaşdırmanı yoxlamırlar

görüləcək işlərin siyahısını tərtib edirlər

prokurorla məsləhətləşirlər

heç bir iş görmürlər

181. Ekspertizanın hazırlıq mərhələsində ekspertlə müstəntiq birlikdə nə edirlər?

təlimatlandırıcı ölçüləri yoxlayırlar

təlimatlandırıcı ölçüləri yoxlamırlar

ekspertləri təlimatlandırırlar

sərəncama əlavələr edirlər

heç bir iş görmürlər

182. Konkret obyektləri öyrənməmişdən əvvəl nə tərtib edilir?

ekspertin iş planı (proqramı)

avadanlığın siyahısı

ekspertlərin siyahısı

obyektlərin siyahısı

heç bir sənəd tərtib edilmir

183. Müstəntiqlə ekspertin qarşılıqlı münasibətləri nə ilə bağlıdır?

problemlər dairəsi ilə

sənədlərin yoxlanması ilə

obyektin seçilməsi ilə

ekspertin bilik səviyyəsi ilə

müstəntiqin rütbəsi ilə

184. Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

ştatdan kənar ekspert təhkim olunduqda

ekspert tədqiqatdan imtina etdikdə

müstəntiq məzuniyyətdə olduqda

tədqiqat mürəkkəb olduqda

özəl ekspertiza keçirmək qadağandır

185. Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

başqa müəssisələrin avadanlığından istifadə etdikdə

avadanlığı təmir etdikdə

laborant xəstə olduqda

ekspertin bu sahədə səriştəsi olmadıqda

heç bir səbəbdən

186. Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

işə təcili yerinə yetirmək lazım gəldikdə

avadanlıq təmirə dayandıqda

laborantın bilik səviyyəsi aşağı olduqda

ekspertin bu işdə səriştəsi olmadıqda

özəl ekspertiza keçirilmir

187. Tədqiqatı aparən subyekt kimdir?

ekspert

komissiya sədri

laborant

laboratoriya müdiri

bunlardan heç biri

188. Satışdan əvvəl çirklənmələr nədir?

malların saxlanması, daşınması və satışa hazırlıq zamanı yaranan çirklənmələr

yalnız saxlanma zamanı yaranan çirklənmələr

yalnız daşınma zamanı yaranan çirklənmələr

yalnız satışa hazırlıq zamanı yaranan çirklənmələr

yalnız qablaşdırma zamanı yaranan çirklənmələr

189. Ekspertizanın faktiki aspektinə baxdıqda nəzəri nə cəlb edir?

müstəntiqlə ekspertin qarşılıqlı təsiri

müstəntiqlə prokurorun qarşılıqlı təsiri

baş mühasiblə ekspertin qarşılıqlı təsiri

laborantla müstəntiqin qarşılıqlı təsiri

bunlardan heç biri

190. Taktiki nöqteyi – nəzərdən ekspertizanın keçirilməsinə hansı dövr kimi baxmaq olar?

istintaqın keçirilməsinin ekspertiza ilə bağlı ümumi alqoritmi dövrü

tədqiqatın yerinə yetirilməsi dövrü

məhsulun yetişmə dövrü

laboratoriya tədqiqatlarının aparılması dövrü

heç bir dövr kimi baxılmır

191. Müstəntiq, müəssisə rəhbəri və ekspert arasında hüquqi münasibətlər nə vaxt başlanır?
qərar və bütün materialların ekspert müəssisəsinə daxil olduqdan sonra

ekspert işə çıxdıqdan sonra

müstəntiq cinayət işi açdıqdan sonra

sərəncama əlavələr edildikdən sonra

onlar arasında hüquqi münasibətlər olmur

192. Kimin təsiri altında müstəntiq bəzən qərarı sualları sadələşdirir?

ekspertlərin

auditorların

laboratoriya müdirinin

prokurorun

müstəntiqə heç kim təsir edə bilməz

193. Ekspertiza aparılarkən ekspertlər müstəntiqə necə məktublar yazırlar?

metodik xarakterli

ərizə formasında

müqavilə formasında

psixoloji təsir edən

heç bir məktub yazmırlar

194. Ekspert rəyi qiymətləndirmə obyektini kimi neçə aspektdən öyrənilir?

2

3

4

5

6

195. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
kriminalistika

ədəbiyyat

tarix

coğrafiya

biologiya

196. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
tibbi statistik

ədəbiyyat

tarix

coğrafiya

biologiya

197. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
məhkəmə – tibbi

biologiya

coğrafiya

tarix

ədəbiyyat

198. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
hüquq

biologiya

coğrafiya

ədəbiyyat

tarix

199. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
informatika

biologiya

ədəbiyyat

tarix

coğrafiya

200. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?
kibernetika

biologiya

coğrafiya

ədəbiyyat

tarix

201. Tara ilə birlikdə çəkiyə nə deyilir?

brutto çəkisi

mal kütləsi

taranın çəkisi

tarasız çəki

xalis çəki

202. Malın tarasız çəkisinə nə deyilir?

netto çəkisi

taranın çəkisi

xarab malın çəkisi

nöqsanlı mal çəkisi
nöqsansız mal çəkisi

203. Keyfiyyətə qəbul ekspertizası hansı ekspertizanın obyektidir?

keyfiyyət ekspertizası

kəmiyyət ekspertizası

çəşid ekspertizası

sənəd ekspertizası

komission ekspertizası

204. Müqavilədə göstərilmiş tələblər hansı ekspertiza ilə qiymətləndirilir?

müqavilə ekspertizası

sifariş ekspertizası

nöqsanların təyini

şifahi qiymətləndirmə

miqdarca qiymətləndirmə

205. Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır?

kompleks ekspertiza

sənəd ekspertizası

çəşid ekspertizası

alət ekspertizası

tibbi ekspertiza

206. Sanitar həkimlər hansı ekspertizanın subyektləridir?

sanitar-gigiyenik ekspertiza

tibbi ekspertiza
audit ekspertizası
mühasib ekspertizası
çeşid ekspertizası

207. Vizual metod hansı metoda aiddir?

orqanoleptik

alət
səs
qoxu
dad

208. Görmə hansı metoda aid edilir?

vizual

akustik
qoxu
dad
səs

209. Texniki vasitələrin köməyilə keyfiyyətin təyini hansı metoda əsaslanır?

alət metoduna

sosioloji metoda
vizual metoda
audio metoda
sensor metoda

210. Ekspert rəyinin qiymətləndirilməsinin birinci aspekti hansıdır?

ekspert rəyinin tam dolğunluğunun müəyyənləşdirilməsi

rəyin dolğunluğunun müəyyənləşdirilməməsi

rəyin həcmi

rəyi verən ekspertin təhlili

rəyi verən ekspertin iş stajı

211. Bunlardan hansı ekspertə göstərilən prosesual maneədir?

proses iştirakçıları ilə qohumluq

prokurorla münaqişə

bilik səviyyəsinin aşağı olması

komissiya sədri ilə münaqişə

heç kim ekspertə prosesual maneə törədə bilməz

212. Ekspertin müəyyən sahədə səlahiyyəti hansı sənədlə təsdiq edilir?

şəhadətnamə

vəsiqə

sertifikat

tərifnamə

müqavilə

213. Ekspertin səlahiyyəti müstəntiqlə yanaşı daha kim tərəfindən yoxlanılır?

ekspertiza təşkilatının rəhbərliyi

prokurorluq orqanları

mühasibat işçiləri

laborantlar

heç kim

214. Ekspertlər bəzən öz səlahiyyətlərindən kənara çıxdıqda nə edirlər?

öz ixtisaslarına uyğun olmayan suallara cavab verirlər

faktları nəzərə almırlar

məlumatlara əsaslanmırlar

müstəntiqlə razılaşırlar

heç bir şey etmirlər

215. Ekspertizanın nəticələrini müstəntiqdən əlavə daha kim qiymətləndirə bilər?

müdafiəçi

ekspertlər qrupu

şahidlər

gömrük işçiləri

yalnız müstəntiq qiymətləndirə bilər

216. Ekspertizanın nəticələrinin hüquqi qiymətləndirilməsi məhkəmə sübutları nəzəriyyəsiindən hansı sənədə əsasən aparılır?

ümumi təlimata

xüsusi təlimata

metodik göstərişə

iki tərəfli müqaviləyə

zərərçəkənin ərizəsinə

217. Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

iş üzrə sübutlar

bağlanmış müqavilələr

tədqiqatların təhlili

ekspertin iltizamı

qiymətləndirmədə ikinci aspekt yoxdur

218. Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

faktiki məlumatlar

müqavilələr

tədqiqatların nəticələri

ekspertin subyektiv fikirləri

heç bir şey

219. Ekspert rəyinin qiymətləndirilməsinin nəticələrinin müstəntiqə köməyi nədədir?

iş üzrə sübut vasitəsi kimi istifadə edir

istintaqın vaxtını artırır

istintaqın vaxtını azaldır

istintaqda heç bir köməyi yoxdur

rəyin müstəntiqə təsiri yoxdur

220. Zərərçəkənin əlamətlərinə aşağıdakılardan hansı daxildir?

xarici cizgilər

ayaqqabısının ölçüsü

şəxsiyyət vəsiqəsinin nömrəsi

ayaqqabısının materialı

üzüyünün ölçüsü

221. Zərərçəkənin əlamətlərinə göstərilənlərdən hansı daxildir?

toxuculuq liflərinin növü

dodaq boyasının markası

siqaret tütününün iyi

geyiminin istehsal edildiyi ölkə

ətirinin istehsal edildiyi ölkə

222. Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

parikin lifləri

ayaqqabısının ölçüsü

üzüyünün ölçüsü

dodaq boyasının markası

geyiminin istehsal edildiyi ölkə

223. Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

dodaq boyasının izi

dodaq boyasının markası

dodaq boyasının istehsal edildiyi ölkə

geyiminin istehsal edildiyi ölkə

ətirinin istehsal edildiyi ölkə

224. Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

dırnaq boyasının rəngi

dırnaq boyasının istehsal edildiyi ölkə

üzüyünün ölçüsü

dodaq boyasının markası

geyiminin istehsal edildiyi ölkə

225. Məhlul halında olan maddələr dəridə nə qədər qala bilər?

uzun müddət

30 dəqiqə

15 dəqiqə

35 saniyə

bu maddələr iz buraxmırlar

226. Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

geyiminin materialı

üzüynün ölçüsü

dodaq boyasının markası

geyiminin istehsal edildiyi ölkə

ətirinin istehsal edildiyi ölkə

227. Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

rəngsazlar

müəllimlər

həkimlər

rabitəçilər

metal emalı ilə məşğul olan fəhlələr

228. Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

boyaqçılar

müəllimlər

həkimlər

rabitəçilər

metal emalı ilə məşğul olan fəhlələr

229. Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

fotoqraflar

şaxtaçılar

nəqliyyat vasitələrini yanacaqqla dolduranlar

rabitəçilər

müəllimlər

230. Metal tozu və mineral yağların izləri kimlər üçün xarakterikdir?

metal emalı ilə məşğul olan fəhlələr

şaxtaçılar

rabitəçilər

müəllimlər

həkimlər

231. Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

nəqliyyat vasitələrini yanacaqqla dolduranlar

şaxtaçılar

rabitəçilər

həkimlər

müəllimlər

232. Maddi sübutlar harada saxlanılır?

iş materiallarında

arxivdə

anbarda

laboratoriyada

mühasibatlıqda

233. Ekspertiza zamanı istifadə edilən metodlar nəticə aktının hansı hissəsində göstərilməlidir?

tədqiqat

giriş

rəy

titulda

metodlar heç bir hissədə göstərilmir

234. İşin tədqiqat hissəsində bəzən aşağıda göstərilən metodların hansından istifadə edilir?

orqanoleptik

laborator

qeyd etmə

ölçü

heç birindən istifadə edilmir

235. Ehtimal qiymətləndirmədə say nə qədər olmalıdır?

0,96 – 0,99 -dan az olmamalıdır

0,92 – 0,93 -dən az olmamalıdır

0,80 – 0,90

0,70 – 0,80

0,77 – 0,88

236. İstintaqın əvvəlində hansı məlumatın müəyyən qədər xeyri vardır?

ehtimal

şifahi

yazılı

riyazi

heç bir məlumatın xeyri yoxdur

237. Ehtimaldan həqiqi biliklərə keçid nə vaxt həyata keçirilir?

ekspertiza aparılarkən

ekspertizadan əvvəl

ekspertizadan sonra

ekspertiza ləğv edildikdən sonra

heş vaxt

238. Əgər ekspertizanın nəticələri müstəntiqi qane etməzsə, o,

təkrar ekspertiza təyin etmək hüququna malikdir

əlavə ekspertiza təyin etmək hüququna malikdir

kompleks ekspertiza təyin etmək hüququna malikdir

ilkin ekspertiza təyin etmək hüququna malikdir

aktı ləğv edir

239. Əgər ekspertizanın nəticələri müstəntiqdə şübhə doğurarsa, o,

təkrar ekspertiza təyin etmək hüququna malikdir

kompleks ekspertiza təyin etmək hüququna malikdir

ilkin ekspertiza təyin etmək hüququna malikdir

əlavə ekspertiza təyin etmək hüququna malikdir

aktı ləğv edir

240. Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

ekspertizanın nəticələri onu qane etmədikdə

ekspertizanın nəticələri onu qane etdikdə

ekspertizanın nəticələri lakonik verildikdə

nəticə təlimata əsaslananda

müstəntiq bu hüquqa malik deyildir

241. Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

ekspertizanın nəticələri onda şübhə doğurduqda

ekspertizanın nəticələri onda şübhə doğurmadıqda

ekspertizanın nəticələri lakonik olduqda

nəticə təlimata əsaslananda

müstəntiq bu hüquqa malik deyildir

242. Müstəntiqin izah edərək rəsmiləşdirdiyi nəticə hansı ekspertizanın təyini ilə əlaqədardır?

təkrar ekspertiza

ilkin ekspertiza

əlavə ekspertiza

kompleks ekspertiza

komission ekspertiza

243. Müstəntiq nəyi izah edərək rəsmiləşdirməlidir?

birinci nəticədən razı qalmadığını

birinci nəticədən razı qaldığını

ilkin ekspertizadan razı qaldığını

ilkin rəydən razı qaldığını

bunlardan heç birini

244. Hansı həll olmayan hissəciklər insanın dəri qatında ömrü boyu qala bilər?

cilalayıcı materiallar

boyaqlar

daş kömür hissəcikləri

şüşə qırıqları

bele bir şey ola bilməz

245. Cilalayıcı materiallar kimlərin bədəninə – dəri qatında ömrü boyu qala bilər?

kəşici əşyaları itələyən şəxslərin

müəllimlərin

həkimlərin

boyaqçıların

maşinistlərin

246. Nəfəs yollarında insanın peşəsi ilə əlaqədar olan hansı hissəciklər aşkar edilə bilər?

mikrohissəciklər

makrohissəciklər

piqmentlər

bəzi vasitələrin izləri

heç bir hissəcik aşkar edilə bilməz

247. Ekspertiza zamanı aşkar edilmiş obyektə maddi sübut kimi istifadə etmək olarmı?

obyekt prosesual yolla əldə edilmişdirsə olar

müstəntiqin təkidi ilə olar

prokurorun istəyi ilə olar

ekspertlər məsləhət bilsələr olar

zərərçəkən razı deyilsə olmaz

248. Maddi sübutların sübutedici əhəmiyyəti nəyə əsaslanır?

ekspert rəyinə

müqavilənin şərtlərinə

müstəntiqin qərarına

prokurorun əmrinə

hakimin hökmünə

249. Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

ekspertiza materialları

yalnız sərəncam

hakimin hökmü

müstəntiqin qərarı

obyektə heç bir sənəd qoşulmur

250. Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

ekspertin rəyi

yalnız sərəncam

hakimin hökmü

müstəntiqin qərarı

obyektə heç bir sənəd qoşulmur

251. Əvvəlki görünüşünü dəyişmiş obyektlər nə zaman işə tikilə bilər?

əgər onların xassələri təkrar ekspertiza üçün yararlıdırsa

onların quruluşu tam dağılmışdırsa

onlar deformasiyaya uğramamışdırlarsa

onlar tam deformasiyaya uğramışdırlarsa

bu obyektlər işə tikilə bilməzlər

252. Fotoşəkillərin itirilməsi və ya dəyişdirilməsi istintaqın gedişatına necə təsir edir?

sübuta yetirilməyə mənfi təsir edir

istintaqa təsiri yoxdur

istintaqa müsbət təsir edir

istintaqın gedişatını ləngidir

heç bir təsir etmir

253. Sanitar-epidemiologiya orqanına hansı mal haqqında məlumat verilir?

təhlükəli mal

saxta mal

keyfiyyətsiz mal

şerti mal

oxşar mal

254. Ekspertizanın təyinatı haqqında sənəd hansı mərhələdə tələb olunur?

hazırlıq

əsas

yekun

rəy

nəticə

255. Ərizə və qaimə ekspertizanın nəyini təsdiq edir?

təyinatını

məqsədini

vəzifəsini

nəticəsini

qərarı

256. Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

hazırlıq mərhələsi

əsas mərhələ

yekun mərhələ

qərar

nəticə

257. Mal partiyası ilə ekspertlər hansı mərhələdə tanış olur?

hazırlıq mərhələsində

əsas mərhələdə

yekun mərhələsində

qərar

nəticədə

258. Hazırlıq mərhələsində hansı sənəd təqdim edilir?

yazılı ərizə

texniki sənəd

qərar

rəy

nəticə

259. Zəruri sənədlərin olmaması zamanı ekspertlər nə edir?

ekspertizanı aparmaqdan imtina edir

aktı yazmır
rəyi yazmır
qərarı yazmır
nəticə olmur

260. Ekspertlərin iş yerləri normativə uyğun olmadıqda nə baş verir?

ekspertiza dayandırılır

sənəd toplanır
auditə məlumat verilir
qərar verilir
akt yazılır

261. Yekun mərhələ nə vaxt başlayır?

sınaq protokolları əldə edildikdən sonra

aktdan sonra
qərardan sonra
rəydən sonra
nəticədən sonra

262. Ekspert sifarişçi ilə nəyi razılaşdırmalıdır?

göstəricilər nomenklaturasını

rəyi
aktı
qərarı
nəticəni

263. Yekun qərar harada qeyd olunur?

aktın əsas hissəsində

ərizədə

nəticədə

rəydə

aktın ümumi hissəsində

264. Protokol harada əks olunur?

aktın ümumi hissəsində

ərizədə

yekunda

aktın əsas hissəsində

nəticədə

265. Saxlama müqəvilələri kimlərlə bağlanır?

hüquqi və fiziki şəxslərlə

yalnız hüquqi şəxslərlə

yalnız fiziki şəxslərlə

anbar müdirləri ilə

laboratoriya işçiləri ilə

266. Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır?

keyfiyyət dərəcəsinin dəyişməsi

miqdar dəyişməsi

rəng dəyişməsi

dadın dəyişməsi

iyin dəyişməsi

267. Sənəd ekspertizasının mürəkkəbliyi nədədir?

mal olmadıqda ekspertlərin yalnız normativ sənədlərə əsaslanması

cihaza ehtiyacın olmaması

sənədsiz ekspertizanın aparılması

malın mütləq olması

ekspertlərin səriştəli olması

268. Sanitar – gigiyenik ekspertizanın məqsədi nədir?

malın təhlükəsizliyinin təsdiqi

malın keyfiyyətsizliyinin təyini

məhsulun təzəliyinin yoxlanılması

məhsulun qatılığının təyini

alıcıların tələbinin öyrənilməsi

269. Bunlardan hansı sanitar – gigiyenik ekspertizanın obyektidir?

məhsul

normativ sənəd

cihaz

laborator vasitələr

texniki sənədlər

270. Mallara gigiyenik tələblər nə ilə təsdiq olunur?

xüsusi standart qaydaları və normaları ilə

yalnız standartla

yalnız metodiki göstərişlə

ekspertlərlə

rəhbərliklə

271. Ksenobiotiklər nədir?

yad cisimli kimyəvi birləşmələr

təbii zərərli qarışıqlar

təbii xammallar

çirklənmə mənbələri

antibiotik təsirinə malik birləşmələr

272. Yeyinti (qida) əlavələrinin qrupları hansılardır?

icazə verilmiş və qadağan edilmiş

yalnız icazə verilmiş

yalnız qadağan edilmiş

ancaq rəngləyicilər

ancaq ədviyyatlar

273. Ekoloji ekspertizanın vəzifəsi nədir?

malların ətraf mühitə zərərli təsirinin öyrənilməsi

malların daşınması

malların saxlanması

malların satışa hazırlanması

malların utilizasiyası

274. Malların ekoloji ekspertizası nə deməkdir?

malların ətraf mühitə zərərli təsirinin ekspert tərəfindən qiymətləndirilməsi

mikroorqanizmlərin əlaqəsi
malların sertifikatlaşdırılması
malların standartlaşdırılması
keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

275. Sınaq metodlarına hansı tələblər qoyulur?

Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir

Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.

Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.

Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir

276. Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılan məhsulların və xidmətlərin nomenklaturası üzrə təkliflər hazırlayan orqan nece adlanır?

Sertifikatlaşdırma üzrə mərkəzi orqan

Azərdövlətstandart

Sertifikatlaşdırma üzrə mərkəzi şura

Sertifikatlaşdırma üzrə milli orqan

Sertifikatlaşdırma üzrə orqan

277. Bunlardan hansı keyfiyyət sistemi anlayışını ifadə edir?

Keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun,məsuliyyətin,prosedur,proseslərin və ehtiyatların məcmusudur.

Keyfiyyət və kəmiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun,məsuliyyətin,prosedur,proseslərin və ehtiyatların məcmusudur.

Keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun, məsuliyyətin və ehtiyatların məcmusudur.

Keyfiyyət və kəmiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən strukturun, məsuliyyətin, prosedur, proseslərin və ehtiyatların məcmusudur.

Keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təsdiq edən təşkilati strukturun, məsuliyyətin, prosedur, proseslərin və ehtiyatların məcmusudur.

278. Sənəd ekspertizasının mürəkkəbliyi nədədir?

mal olmadıqda ekspert yalnız normativ sənədlərə əsaslanır

cihaza ehtiyac olmur

sənədsiz ekspertiza aparılır

malın mütləq olması

ekspertlərin səriştəliliyi

279. Malın adının çeşidə uyğunluğu nəyi göstərir?

çəşid identifikasiyasını

çəşid müxtəlifliyini

oxşarlığı

eyniləşdirilməyi

rəyi

280. Təhlükəsizlik sahəsində xüsusi tələblərin qoyulduğu məhsul növlərinə hansı hallarda sertifikat verilir?

Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman

Onların keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman

Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sənədlər olduğu zaman

Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən mikrobioloji və digər xüsusi sertifikatlar olduğu zaman

Onların təhlükəsizliyini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman

281. Hansı tələblər uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas götürülür?

Dəqiq və birmənalı olmalı

Aydın və əsaslandırılmış olmalı

Səliş şəkildə yazılmalı və əməl edilməlidir

Dəqiq və əsaslandırılmış olmalı

Səliş şəkildə yazılmalı və birmənalı olmalı

282. Kriminalistikada tədqiqatın nəticəsindəki ehtimallığın dərəcəsini təyin etmək üçün hansı metoddan istifadə edilir?

tətbiqi riyaziyyat metodundan

ehtimal nəzəriyyəsindən

inteqral metodundan

həndəsi metoddan

heç bir metoddan

283. Tətbiqi riyaziyyat metodu kriminal ekspertizada nə vaxt tətbiq edilir?

nəticədəki ehtimallığın dərəcəsini təyin edərkən

tədqiqat apararkən

malları qablaşdırarkən

qablaşdırmanı açarkən

tətbiq edilmir

284. Ehtimaldan həqiqi biliklərə keçid vaxtı

ehtimaldan istifadə etmək problemi aradan qaldırılır

- ehtimala ehtiyac qalmır
- ehtimala ehtiyac vardır
- həqiqi biliklərdən istifadə edilmir
- ehtimaldan həqiqi biliklərə keçid baş vermir

285. Rəyin qiymətləndirilməsində nə xüsusi yer tutur?

faktın mümkünlüyü haqqında nəticə

- nəticənin həcmi
- nəticənin xarakteri – məzmunu
- ekspertin fikri
- müstəntiqin fikri

286. Ekspert rəyinin qiymətləndirilməsinin nəticələri hansı sənəddə öz əksini tam tapmalıdır?

ittiham aktında

- qərarda
- sərəncamda
- müqavilədə
- nümunə götürülməsi aktında

287. Göstərilənlərdən hansı ittiham aktında öz əksini tam tapmalıdır?

ekspert rəyinin qiymətləndirilməsinin nəticələri

- ekspert rəyinin qısa məzmunu
- ekspert rəyinin müdiriyyət tərəfindən tam təsdiqi
- ekspertlər haqqında məlumatlar
- bunlardan heç biri

288. Bitki mənşəli narkotik vasitələrin hissəciklərinin tədqiqində ekspertlər hansı analizdən istifadə edirlər?

qazoxromatoqraf analizindən

- maye xromatoqraf analizindən
- adsorbsiyaya əsaslanmış analizdən
- fotokolorimetriya analizindən
- adgeziyaya əsaslanmış analizdən

289. Ekspertizanın nəticəsi ehtimal formasında qiymətləndirilərsə nə baş verə bilər?

işdə problemlər yaranma bilər

- istintaq problemsiz keçər
- tədqiqatın nəticəsinə şübhə yaranmaz
- ilkin tədqiqatın nəticələri müəyyən şübhə doğurar
- heç nə baş verə bilməz

290. Müstəntiq birinci nəticədən razı qalmadığını necə göstərməlidir?

izah edərək rəsmiləşdirməlidir

- təlimata əsaslandırılmamalıdır
- izahın verməməlidir
- şifahi izah etməlidir
- rəsmiyyətə yer verməməlidir

291. Ehtimaldan istifadə etmək problemi nə vaxt aradan qaldırılır?

ehtimaldan həqiqi biliklərə keçid vaxtı

- həqiqi biliklərdən istifadə edilmədikdə
- ekspertin fikri qeyri – obyektiv olduqda
- ekspertizanın nəticəsi qeyri – real olduqda

bu problem heç vaxt aradan qaldırıla bilməz

292. Təkrar ekspertizanın nəticəsinin qiymətləndirilməsinin xüsusiyyəti nədən ibarətdir?

birinci və təkrar ekspertizanın nəticəsinin müqayisəli təhlilindən

birinci ekspertizanın nəticəsinin təhlilindən

təkrar ekspertizanın nəticəsinin təhlilindən

əlavə ekspertizanın nəticəsinin təhlilindən

təhlilin aparılmamasından

293. İstintaqın gedişi zamanı sübut etmənin birinci halında nə göstərilir?

protokolda göstərilmiş məmulatlar

protokolda göstərilməmiş məmulatlar

işə aidiyyəti olmayan məmulatlar

istintaqdan kənar məmulatlar

heç bir şey göstərilmir

294. Sübut etmənin ikinci halında nə aşkar edilir?

predmetin üzərində material və əşyaların izləri

üzərində iz qalmayan materiallar

üzərində iz qalmayan əşyalar

predmet üzərində ləkələr

heç bir şey aşkar edilmir

295. Sübut etmənin üçüncü halında nə göstərilir?

ekspertizadan keçmiş materiallar müstəntiqə qaytarılır

ekspertizadan keçməmiş materiallar müstəntiqə qaytarılır

bu materiallardan işdə istifadə edilmir

bu materiallar maddi sübut deyildir

heç bir şey göstərilmir

296. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun nə vaxt qəbul edilmişdir?

18 noyabr 1999 – cu ildə

2000 – ci ildə

15 oktyabr 2001 – ci ildə

2002 – ci ildə

2005 – ci ildə

297. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi hansı fərmanda öz əksini tapmışdır?

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanı

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2000 – ci il tarixli fərmanı

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2001 – ci il tarixli fərmanı

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2001 – ci il tarixli fərmanı

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2001 – ci il tarixli fərmanı

298. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanununun pozulmasına görə kimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

vəzifəli şəxslər

yalnız ekspertlər

yalnız laborantlar

yalnız əmtəəşünaslar

yalnız mühasiblər

299. Əmtəəşünas – ekspert qarşında qoyulan suallar hansı xarakterdə olmamalıdır?

hüquqi

sosioloji

statistik

genetik

ekspertə istənilən sual verilə bilər

300. Hansı mallar təkrar sənaye emalından keçirilir?

qeyri-standart mallar

nöqsanı aradan qaldırılması mümkün olmayan mallar

xarab olmuş mallar

çürümüş mallar

keyfiyyətsiz mallar